

"Kapital Bank" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə

TARİF CƏDVƏLİ

"Kapital Bank" ASC-nin İdarə Heyətinin "29" avqust 2018-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Tariflər 29.08.2018-ci il tarixindən qüvvəyə minir

Protokol № 63

| XİDMƏTİN NÖVÜ | TARİF | |
|---|---|--|
| 1. Hesabın açılması və aparılması | Milli valyuta | Xarici valyuta |
| Cari hesabın açılması | | pulsuz |
| Ssuda hesabının açılması | | pulsuz |
| Əmanət hesabının açılması | | pulsuz |
| Hesab üzrə çıxarışların verilməsi | | pulsuz |
| Hesab üzrə təsdiqədiçi sənədlərin verilməsi [1] | | 10 AZN |
| Internet Banking/Mobile banking qoşulma | | pulsuz |
| 2. Nağd pul vəsaitləri ilə əməliyyatlar | Milli valyuta | Xarici valyuta |
| Metal pulların qəbulu (100 AZN-dən çox olduqda) | | 3% |
| Nağd pul vəsaitlərin verilməsi [2] | Milli valyuta | Xarici valyuta |
| Vəsait nağd şəkildə mədaxil olunubsa | | pulsuz |
| Vəsait nağdsız şəkildə mədaxil olunubsa | | 0,6% |
| 3. Köçürmələr | Milli valyuta | Xarici valyuta |
| Filialdaxili köçürmələr | | pulsuz |
| Filiallararası köçürmələr [3] | | pulsuz |
| Respublikadaxili köçürmələr [4] | 0.1% (min 1 AZN - 100 AZN) | 0.1% (min 10 USD/ EUR/GBP/ - 150 USD/ EUR/GBP) |
| Respublikadan kənara köçürmələr [4] | | 0.3% (30 USD/ EUR/GBP- 500 USD/ EUR/GBP) Guaranteed OUR (full pay in USD) [5] +20 USD |
| Köçürmənin rekvizitlərinin dəyişdirilməsi, icra olunmuş köçürmənin araşdırılması, dəyişdirilməsi və ləğvi [4] | 10 AZN | 50 USD/EUR/GBP |
| 4. Mübadilə əməliyyatları | Milli valyuta | Xarici valyuta |
| Nağdsız mübadilə əməliyyatları | | 0,6% |
| 5. Sürətli Pul Köçürmələri | Milli valyuta | Xarici valyuta |
| Sürətli Pul Köçürmələri | Sürətli pul köçürmələri şəbəkəsinin tariflərinə uyğun | |
| 6. Digər əməliyyatlar | Milli valyuta | Xarici valyuta |
| Bağlanmış hesabların əməliyyat sistemində saxlanılması [6] | | pulsuz |
| Pensiya, müavinət və digər sosial ödənişlər | | pulsuz |
| Mənzil Kommunal və Rabitə ödənişləri | | pulsuz |
| 7. Dövlət Bütçəsinə ödənişlər | Milli valyuta | |
| Vergi və gömrük ödənişləri, dövlət rüsumu, və dövlət bütçəsinə digər ödənişlər | 0.1% (min 1 AZN - maks 100 AZN) | |
| 8. Depozit Sevflərin İcarəsi | Milli valyuta | Xarici valyuta |
| SEYF | | Ölçüdən asılı olaraq 30, 40, 45, 55, 60, 75 AZN |

[1] Hesab üzrə arayışların, məktubların, arxiv sənədlərin hər biri üçün. **Kredit borcları haqqında arayış müştərilərə ödənişsiz təqdim olunur.**

[2] Filial daxilində müştəri tərəfindən nağd mədaxil edilən vəsaitlər əməliyyatın aparıldığı gündən sonrakı bir il ərzində komissiya tutulmadan nağd məxaric edilir və komissiyanın tətbiqi zamanı qeyd edilmiş filial qruplarına bir filial kimi baxılır. Qrup 1: Bakı-Sumqayıt-Abşeron filialları, Qrup 2: Gəncə-Kəpəz, Qrup 3: Ağcabədi-Laçın, Qrup 4: Cəbrayıl-Biləsuvar. Bir filial (filial qrupu) daxilində hesaba nağd mədaxil (həminfiliala və ya filial qrupuna aid kassa və ya ödəniş terminalı vasitəsilə) əməliyyatları olduqda, həmin vəsaiti eyni qrupa daxil olan istənilən filialdan məxaric edən zaman məxaricə görə komissiya tutulmur. Hesaba nağdsız mədaxil olunan digər bütün vəsaitlərin məxarici zamanı nağdlaşdırma komissiyası bankın mövcud tarif şərtlərinə əsasən tutulur. Eyni zamanda məxaricdən bir il öncəki cari hesabdakı qalıqlar xidmət haqqı tutulmadan məxaric edilir

[3] Filiallararası köçürmələrdə fiziki şəxsdən hüquqi şəxsə və ya fərdi sahibkara tranzit və ya cari hesab vasitəsilə köçürmələr "Kapital Bank" ASC-də hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər cədvəlinə əsaslanır (fiziki şəxslərdən fərdi sahibkara (notariat kontoru) ipoteka krediti üzrə alqı-satqı müqaviləsinə əsasən olan köçürmələr istisna olmaqla)

[4] Digər valyutalarda bu əməliyyatlar həyata keçirildikdə xidmət haqqı tarifi ABŞ Dolları ekvivalentində tutulur

[5] Bu köçürmələr yalnız USD köçürmələrə aiddir.

[6] Plastik kart hesabları istisna təşkil edir